



DAMBUR DEYİŞMƏLƏRİ

Zaqatala və Balakən rayonlarında dambur deyişmələri geniş yayılıb, həm də bu haqda çoxlu xatirələr mövcuddur. Dambur məclisində tərəflər sözlə bir-birlərinə atmaca atardılar. Bu atmacalar bəzən o qədər kəskin olardı ki, damburçular məclis qurtaranda bir-birindən küsülü ayrıldılar.

Eyni məclisə bir neçə dambur ifaçısı dəvət alıbsa, azarkeşlər¹ konkret bir mövzu müəyyən edər və damburçular o mövzu ətrafında deyişərdilər. Mövzudan kənara çıxmaga icazə verilmir. Əgər damburçu mövzudan kənara çıxardısa, o, zəif ifaçı sayılardı. Məclisdə oxunan haylalar azarkeşlərin xoşuna gəldiyi zaman “sağ ol, qardaş”, “əla”, “beş”, “bir dənə də de gəlsin” və s. kimi ifadələrlə damburunu ruhlandırdı.

Dambur deyişmələri zamanı rəqib nə qədər güclü olsa, tərəf müqabilini bir o qədər cuşa gətirir. Tərəf müqabili zəif olsa, deyişmə tez dayanır ki, bu da nə auditoriyaya, nə də qarşı tərəfə zövq verir. Hər iki tərəfin güclü olması məclisin uzun keçməsinə, auditoriyanın zövq almasına və damburçuların potensiallarını üzə çıxarmağa kömək edir. Damburçu Rövşən Abdullayevin dediyinə görə, Ata Bilal sanballı haylalar söylədiyi üçün onunla deyişmək daha maraqlı idi. Damburçuların hər ikisi güclü olduqda auditoriya iki yərə bölünür, hər komanda bir damburçuya “azarkeşlik” edir, bu da damburçuları daha şövqlə oxumağa vadar edir. Hansı hala “azarkeş”lərin xoşuna golerdidə, həmin damburçuya pul verirdilər. Keçən əsrin 90-cı illərində Xanlar Abulovun toyunda damburçular üçün 174 min pul yığıldığı deyilir.

Dambur deyişmələri müəyyən bir hava üstündə oxunur. Damburçular bir-birinin oxumasını, çalmasını izləyir, səhv etməsini gözləyirlər. Hansı dambur ifaçısı sözlərdə, ifada səhv etsə, o zaman qarşı tərəf ona söz atmağa başlayır. Belə məclislər ancaq deyişmə ilə keçmir, bir az deyişir, hərdən bir başqa mahnilar oxuyur, hərdən də bir-birlərinin könlünü alırlar. Sonra yenidən deyişmə başlayır.

Deyişmədə ifaçı qarşısındakının sözünə cavab verə bilmir və ya mətləbdən qıraqa çıxırsa, deməli, söz bazası zəifdir. Deyişmədə artıq söz olmamalıdır. İlk deyən şəxs hansı hava ilə başlayırsa, o biri də həmin havanın üstündə cavab vermelidir. Dambur deyişmələrində, qalib tərəf məglubun damburunu əlindən almır. Qalib damburcu tamaşaçı sevgisi qazanır, hamı onu güclü ifaçı kimi tanır və qəbul edir. Deyişmə zamanı tərəflərdən birinin sözü tükənəndə o, uduzmuş sayılır. Məclis iştirakçıları həm də deyişən tərəflərin dambur havalarını nə dərəcədə çala bildiklərinə, hayla

¹ Dambur musiqisini sevənləri, məclislərdə iştirak edənləri damburçular belə adlandırırlar.

deyən zaman sözləri düzgün, anlaşılan formada tələffüz edib-etməmələrinə də qiymət verirlər.

Dambur deyişmələrində dinləyicilər hansı damburçunun qalib gələcəyinə dair mərcə girirdilər. Durquş İbrahimlə İbadulla Qarayevin deyişməsi zamanı dinləyicilər öz aralarında bir qoyundan mərc edirlər. Deyişmədə ikinci tərəf qalib gəldiyi üçün İbrahimin tərəfdarları, şərtə uyğun olaraq, qoyun kəsmişlər. Həmin qoyunu bütün məclis iştirakçıları ilə birgə yemişlər.

Dambur ifaçıları məclisin qızğın vaxtında deyişmələrə keçirlər. Onu da qeyd edək ki, hər damburçu deyişməyi bacarmır. Bu gün bölgədə yaşayan bütün xalqların nümayəndələri (Azərbaycan türkləri, avar, saxur, ingiloy) dambur ifa etməyi bacarsalar da, deyişməni ancaq Azərbaycan türkləri bacarırlar.

Yuxarıda deyilənlərə əsasən, deyişmənin qaydalarını belə qruplaşdırmaq olar:

1) Deyişməni ilk başlayan dambur ifaçısı hansı havanın üstündə çalıb-oxusa, tərəf müqabili də məhz həmin havanın üstündə cavab qaytarmalıdır.

2) Damburçular bədahətən oxuyurlar, amma meyxanaçılarından fərqli olaraq, deyişmə zamanı vulqar ifadələr işlətmir, etik qaydaları pozmurlar.

3) Bir-birini məglub edə bilməyən ifaçılar sonda sual-cavab hissəsinə keçirlər. Bu zaman tapmaca-bayıtiya cavab verə bilməyən ifaçı məglub sayılır.

4) Aşıqlardan fərqli olaraq, dambur deyişmələrində məglub tərəfin musiqi aləti əlindən alınmur. Sadəcə, məclis ifaçıları kimin güclü, kimin zəif olduğunu görürler.

Dambur deyişmələrini bir neçə qrupa ayırmak olar:

A) Bağlama demək. Bağlama haylalar cavab tələb edən mətnlədir. Bağlamanı açmaq hər damburçunun işi deyil, ona görə də damburçular bildikləri bağlamaların cavabını gizli saxlayardılar ki, növbəti dəfə deyişmələrdə çətinə düşsələr, yenə onlardan istifadə edərək qarşı tərəfi bağlaya bilsinlər.

B) Cavab tələb edən haylalar oxumaq. Bu zaman tərəf müqabili hökmən qarşı tərəfin dediyi haylaya cavab qaytarmalıdır.

C) Səs-səsə, verib oxumaq. Burada cavab tələb olunmur. Damburçular növbə ilə hər hansı məzmunda haylalar deyirlər. Amma səra ilə oxumaq da eyni havanın üstündə getməlidir.

fil.ü.f.d., dos. Ləman Vaqifqızı (Süleymanova)

BAĞLAMA ÜSTÜNDƏ DEYİŞMƏLƏR

Orucov Şəmsəddin:

O qızın adı nədi?
Limonun dadı nədi?
Butağ atır, göyərmir,
Bəs onun adı nədi?

Dabaxov Nizami:

Usduldakı duzudu,
Süründəki quzudu.
Onun cavabını san'a deyim,
O maral buynuzudu.

* * *

Bağlama:

Aşıgam, odu, budu¹,
Aşıgin dərdi budu.
Aşix sənnən soruşur,
Kür neçə batman sudu?

Cavab:

Mən aşığam, *diyir*, aş üsde,
Aş bişirrəm daş üsde.
Zəhmət çək, Kürü saxla,
Mən də ölçüm, baş üsde.

Bağlama:

O günün adı nədi,
Çərşənbə, adınadı².
Dəryada meçit tikən
Usdanın adı nədi³?

CAVAB TƏLƏB EDƏN DEYİŞMƏLƏR

İbadullah:

Siz dəymiyin tükümüzə⁴,
Baxgınən yükümüzə.
Mən ölüm, göz dəyməsin,
Xəlfə məəllim, bizim ikimizə.

Yetim Ərəbiddin:

Əlimdəki sazımdı,
Ömür boyu manqə lazımdı.
Allah siz saxlasın,
Sizə gözmuncuğu lazımdı.

İbadullah:

¹ Bu hayla mətnləri Sədrəddin Orucovdan toplanılıb.

² Adına – bölgədə cümbə axşamına adına deyilir.

³ Söyləyici bu bağlamanın cavabını bilmir.

⁴ Bu haylalar damburçular Q.İbadullah ilə H.Ərəbiddinin ifasında qeydə alındıq.

Ay eşihdə külək əşdi,
Bıçaq əlimi kəşdi.
Muncuğ bizə lazım döyü,
Molla duası da bəşdi.

Yetim Ərəbiddin:

Burda quyu qazıllar,
Qazmağa da hazırlar.
Mənim kimi oğlana,
Ay qardaş, pulsuz da dua yazıllar.

İbadullah:

Əlimdə almaz olmaz,
Sözdərimi qanmağ olmaz.
Pulsuz yazılıan dua,
Vallah-billah, qavıl olmaz¹...

SƏS-SƏSƏ VERIB OXUMAQ**Damburcu Əfqanla damburcu Eldarın deyişməsi****Əfqan:**

Su gəlsə, arxa bəşdi²,
Dolansa, çarxa bəşdi.
Yar üzün bir gün görsəm,
Arxabaarxa bəşdi³.

Eldar:

Su axar bəndər-bəndər⁴,
Dağlardan qarı əndər.
Dərmənsiz dərdə düşdüm, ay qardaş,
Dərmanımı tez göndər.

Əfqan:

Ay işığı süd kimi,
Arxalığın çit kimi.
Gelmə bizim məhliyə,

Öldürəllər it kimi.

Eldar:

Dağlarda, meşələrdə,
Şam yanar şüşələrdə.
Sən girdin yar qoynuna,
Mən qaldım küçələrdə.

Əfqan:

Oxuyan Sənəmdimi?
Gözündəki nəmdimi?
Camahatdan soruşun
Əvvəlki Sənəmdimi?

Eldar:

Xəncərimi bağlaram,
Düşmənimi dağlaram.
Yar yadına düşəndə
Uşax kimi ağlaram.

Əfqan:

Gülüزانın yollarında
Morux bitər kollarında.
Ay Allah, öldür məni
Nazlı yarın qollarında (= qucağında).

Eldar:

Mazımcayıñ¹ haçası,
Bir sırrım var, açası.
Bakıda² bir qız gördüm,
Mən götürüb qaçası.

Əfqan:

Car yolunu düz gördüm,
Üsdündə bir qız gördüm.
Saçları beş yüz manat,
Mən hələ ucuz gördüm.

Eldar:

Çay daşı, çaylax daşı,
Çaylağın xırda daşı.
Getmişdim iməciyə³,
Verdilər lobya kaşı.

Əfqan:

¹ Qavıl olmaz – qəbul olmaz

² Bu hayala mətnləri R.Əfqan və H.Eldardan toplanıb.

³ Bu hayllalar “Çay daşı, çaylaq daşı” havası üstündə oxunur.

⁴ Bəndər-bəndər – dalğa-dalğa

¹ Mazımcay – Balakən rayonunda kənd.

² Söyləyici məkan adını dəyişir, Balakən əvəzinə Bakı işlədir.

³ Şəki, Qax, Zaqatala və Balakən rayonlarında *iməcilik* sözü *iməci* kimi işlədir.

Tənəkdə üzüm qara,
Dərib göndərdim yara.
Məni yordan ayıranı
Rahat getməsin gora.

Eldar:

Reyhani səpdüm düzə,
Göyərib çıxdı dizə.
Ay istəkli sevgilim,
Gəl danışaq üz-üzə.

Damburçu İbadullahla Yetim Ərəbiddinin deyişməsi**İbadullah:**

Ay işığa tutdu məni, aman-aman¹,
Ay tutdu, qurutdu məni, lilay-lilay.
Vəfəli doslar məni
Ay nə tez unutdu məni, lilay-lilay.

Yetim Ərəbiddin:

Günlərdi əkin eylə², oğlan,
Gəl əkinin tərk eylə, lilay-lilay.
Başına mən dolanım, ay İbadullah,
Hələlik şükür eylə, lilay-lilay³.

İbadullah:

Bu dağlardan çıxdım, gəl, aman-aman,
Ay dosd bağına düşdüm, gəl, lilay-lilay.
Hərgah mənim dosdumdusa, balası,
Yaman günə düşdüm, gəl, lilay-lilay.

Yetim Ərəbiddin:

Ay yunu gördüm qoyunda,
Min olubdu bu oyunda.
Məəllim kimi bir adam varmı,
Qardaşım, deginən bu rayonda⁴.

¹ Bu hayla mətnləri “Lilay-lilay” havası üstündə oxunub.

² Günlərdir əkin əkirlər mənasında deyir.

³ Sonuncu misralar iki dəfə təkrarlanır.

⁴ Sonuncu misralar iki dəfə təkrarlanır, sadəcə damburçu bəzi ifadələri deyişir.
Məəllim kimi bir adam varmı,
Ay gülüm, deginən Balakən rayonunda.

İbadullah:

Qızılı taxdim dişə,
Özümə tapdım peşə.
Vaqif məəllim¹ yavaş-yavaş
Diyəsan, qayıdır keçmişə.

Qızılğülü dəribsanı,
Ustol üsdə səribsanı.
Vaqif müəllim, köhnə vətənə
Sən xoş gəlibsanı.

Yetim Ərəbiddin:

Xançalımda qın olsun,
Arı üçün mum olsun.
Bura gələn ayaxların,
Ay məəllim, həmişə sayalı olsun².

İbadullah:

Razi qalmışq qonaxdan,
Suyu doldur bulaxdan.
Niyə açılıb demirsanı,
Mənim səsimi bayaxdan.

Yetim Ərəbiddin:

Yuxum gəlib, yatmamışam,
Axdarıb tapammamışam.
Məni niyə qınıyırsanı,
Can-ciyr, qan işdiyə çatmamışam³

İbadullah:

A düşman əlində nizə,
Durardı bizinən üz-üzə.
Səni doydurmaxdansa, Arabiddin,
Ölü salmaq⁴ rahatdı bize.

Yetim Ərəbiddin:

¹ Mən bu məclisə atam Süleymanov Vaqif Həsən oğlu ilə getmişdim. Damburçu haylada atamın ali məktəbi bitirdikdən sonra Balakən rayonuna müəllim kimi təyinat aldığınu və bir neçə il burada işlədiyinə işarə vurur.

² Sonuncu misralar iki dəfə təkrarlanır. Sadəcə “ay məəllim” əvəzinə “ay qardaş” ifadəsi işlədirilir.

³ İki içmədiyini nəzərə çatdırır. Yəni hələ yaxşı yeyib-icmədiyim üçün səsim zəif çıxır.

⁴ Ölü salmaq – yas məclisinə yiğişən adamları yola salmaq

Ay suya düşüb axıbdı,
Çöyrülüb bizə baxıbdı.
Niyə belə töhmət eylədin,
Can-ciyər, murada nə qalıbdı.

İbadullah:

Salam düşürmü bizə,
Sözümü diyirəm nice.
Sən muraza çatıcısan,
Qardaşım, leylatul-qadr gecə¹.

**Damburcu Küfrəddin Rəşidovla Əfqan Rəhimovun
deyişməsi****Küfrəddin:**

Niyə yaşıdı qoydun gözü?²
Sənsən bir gözəlin özü.
Əgər gəlmiyəsiydim, Nargilə,
Niyə verirdin, sözü?

O gün mənim başım çəşdi³,
And olsun, dilim dolaşdı.
Səni Nargilə çağırdım, Nargilə,
Qızın, üsdümə qaşdı.
Sənən, adını dedim, Nargilə,
Qızın, yanına qaşdı.

Üreyimi dağlamazdım,
Coşardım, çağlamazdım.
Bilseydim, vəfəsizsan,
Nargilə, sanə bel bağlamazdım.

Əfqan:

Oxuma ya, oxuma qaşına-qaşına,
Yaz bunu yaddaşın,a.
Habı dünya bağlı döyük, *ay dayı*,
Tək Nargilənin başına.

Küfrəddin:

¹ Leylatul-qadr gecə – Ramazan ayının son on günün tək günlərindən birinə düşən gecənin adıdır.

² Bu deyişməni damburcu Əfqan Rəhmanovun ifasından yazıya almışıq. O, bu deyişməni ‘Nargilə’ adlandırır. Dediyinə görə, Balakənin Kortala kəndindən olan damburcu Küfrəddin Rəşidovla vaxtilə bu mövzuda deyişibdi. Nargilə Küfrəddinin vaxtilə sevdiyi, amma qovuşa bilmədiyi qızın adıdır. Küfrəddin dünyasını dəyişdiyindən onun sözlərini də damburcu Əfqan oxudu.

³ Əfqan Rəhimov Nargilənin ailəli olduğunu eşitdikdə Küfrəddinin düşdüyü vəziyyəti belə təsvir etdi.

Xanə içində xaneydi,
Dür içində dürdaneydi.
Mənim Nargilə yarıml, Nargilə,
Mənimçün bir dəneydi¹.

Əfqan:

Üreyin,ı oydu, getdi,
Səni diri soydu, getdi.
Vəfali dediyin, qadın, Nargilə,
Niyə səni qoydu, getdi?
Vəfali dediyin, qadın, Nargilə,
Səni niyə qoydu, getdi?

Küfrəddin:

Öyünüñ içi çullu çıxdı,
Qapısı nökər, qullu çıxdı.
Mən kasib idim, *ay qardaşoğlu*, Nargilə,
Bir ayrı pullu çıxdı².

Əfqan:

Ayrı qoyun atıldı,
Gör bir hara qatıldı.
Yar-yar deyib can verdiyin, Nargilə,
Ay babam, niyə pula satıldı?

Küfrəddin:

Dağıtmeynan binamı,
Uçurtma göldən sonamı.
Getdi, cəhənnəmə getsin, Nargilə,
Qanatmeynən yaramı.

Gedim meşədə oduna,
Qurban olum Yaradana.
Küfrəddinnən sanə vəsiyyət olsun, *qardaşoğlu*,
Könül vermə hər qadına.

Əfqan:

Göz olmaz bir qaş üsdə,
Daş durmaz quru daş üsdə.
Man,a dərs oldu, *ay babam*, Nargilə,
Hər nə desən, baş üsdə.

Aşıq Bilalla Haylaçı Sənəmin deyişməsi

¹ Sonuncu misralar iki dəfə təkrarlanır.

² Sonuncu misralar iki dəfə təkrarlanır, söyləyici bu zaman “mən kasib idim” əvəzinə “mən yetim oğlan idim” deyir.

Sənəm:

Yağış yağar Şirvana,
Gün doğar hər bir yana.
O deyilmə yar gelir,
Şam kimi yana-yana.

Bilal:

Şirvan çiçəkdi, güldü,
Yağış yağdı, kəsildi.
Yarım yola çıxacaq,
Hələ Gülüzəndədi.

Sənəm:

Gəl dayanaq yan-yana,
Oxuyaq qana-qana.
Açıq söz qəlbini qırar,
Keçmə həcvi-hədyana.

Bilal:

Yetirdim gülə zəndi,
Gülün bağrı zədəndi.
Sən gülsən, mən də bülbüл,
Bülbüл ki gül üzəndi.

Sənəm:

Çək mizrabı sazına,
Simlər qoy gəlsin cana.
Görən cavab verirmi
Səsinə, avazına?

Bilal:

Sənəm, xalın dən-dəndi,
Pərişanlıq nədəndi?
Səsin ağlım apardı,
Sözlərinə üzəndi.

Sənəm:

Sənəm qəsd edər cana,
Dost yolunda qurbana.
Tale qismət edəydi,
Bir gələrdim Şirvana.

Bilal:

Bilal əhli-düzəndədi,
Şirvan gülü dizdəndi.
Sən Qəşədə qədəm qoy,
Qulluq etmək bizdəndi.

Söyləyicilər haqqında məlumat

1. Abdullayev Rövşən Abid oğlu. 1963-cü ildə Balakən rayonunun Talalar kəndində doğulub. Orta təhsillidir. Hazırda Tatlaroba məscidinin imamı kimi çalışır. Milliyyəti Azərbaycan türkündür.

2. Bayramov Cəbrayıł Abdusettah oğlu. 1939-cu ildə Balakən rayonunun Tülü kəndində anadan olub. Rusyanın Çelyabinsk şəhərində Təkmilləşdirmə İnstитutunu bitirib. Əvvəllər qaynaqçı, sonra isə idman müəllimi işləyib. Hazırda təqaüdə çıxıb. Milliyyəti Azərbaycan türkündür.

3. Bayramova Tahirə İsmayıł qızı (Tahirə Sultan). 1963-cü ildə Balakən rayonunun Tülü kəndində anadan olub. Ali təhsillidir. İxtisasca iqtisadçı olsa da, jurnalist kimi də fəaliyyət göstərib. Milliyyəti Azərbaycan türkündür.

4. Dabaxov Nizami İsmayıł oğlu. 1963-cü ildə Balakən rayonunun Tülü kəndində doğulub. Orta təhsillidir. Milliyyəti Azərbaycan türkündür.

5. Dabaxov Rafiq Karaxman oğlu. 1950-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olub. Orta təhsillidir. Milliyyəti Azərbaycan türkündür.

6. Hacıyev Ərəbiddin Mollateyyub oğlu. 1939-cu ildə Balakən rayonunun Qazma kəndində anadan olub. Orta təhsillidir. Milliyyəti Azərbaycan türkündür.

7. Hatiyev Eldar Ömer oğlu. 1975-ci ildə Balakən rayonunun Mahamalar kəndində anadan olub. Orta təhsillidir. Usta işləyir. Milliyyəti avardır.

8. Qarayev İbadullah Zeynalabdin oğlu. 1948-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olub. Orta təhsillidir. 2015-ci ildə dəyənyasını dəyişib. Milliyyəti Azərbaycan türkündür.

9. Musayev Olaxan Teyyub oğlu. 1949-cu ildə Balakən rayonunun Tülü kəndində anadan olub. Ali təhsillidir. İxtisasca agronomdur. Hazırda təqaüdçüdür. Milliyyəti Azərbaycan türkündür.

10. Orucov Sədrəddin (Sadıq) Həybullah oğlu. 1937-ci ildə Balakən rayonunun Qullar kəndində doğulub. 7 illiyi bitirib. Mexanizator işləyib. Təqaüdçüdür. Milliyyəti Azərbaycan türkündür.

11. Rəhmanov Əfqan Zeybəddin oğlu. 1982-ci ildə Balakən rayonunun Hənifə kəndində doğulub. Orta təhsillidir. Milliyyəti Azərbaycan türkündür.

*Folklor nümunələrini fil. ü.f.d., dos. Ləman Vaqifqızı (Süleymanova)
toplamusdır.*

